



Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik

AZ1108, Azərbaycan, Bakı şəhəri, İbrahimpaşa Dadaşov küçəsi, 260

Telefon : (+99412) 497-38-51 Faks : (+99412) 497-44-27

E-mail: novbetchi@anama.gov.az Veb-sayt: www.anama.gov.az



<https://www.facebook.com/anama.anama.180>



https://twitter.com/ANAMA_gov_az

2019-cu il 11 Fevral tarixində Agentlik tərəfindən Ağstafa rayonu ərazisində keçirilmiş təcili təxirəsalınmaz əməliyyat barədə

OPERATİV MƏLUMAT

2019-cu il 11 Fevral tarixində saat 11:34-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 12:08-də Daxili İşlər Nazirliyinin "102" Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Ağstafa rayonu, Ceyrançöl qış otlaq sahəsində mərminin tapılması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirmişdir. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində **4 ədəd təlim məqsədli (içərisində heç bir partlayıcı maddə olmayan) PŞ-50 aviobombaları** aşkar olunmuş, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.

Aviobombaların ətrafında **450 kv.m** əraziyə **yerüstü**, **60 kv.m** əraziyə isə **yeraltı** baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ümumilikdə Agentlik tərəfindən **01 yanvar – 11 fevral 2019-cu il** tarixlərində 35 siqnal (əməliyyat çağırışı) əsasında **27 operativ və təxirəsalınmaz əməliyyat çıxışı** olmuşdur ki, nəticədə Abşeron, Ağstafa, Füzuli, Goranboy, Göygöl, Xızı, Qazax, Salyan, Şəmkir, Tərtər, Tovuz rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki və Lənkəran şəhərləri ərazisində 2 ev və həyətyanı sahəyə, əkin və otlaq sahəsinə, yol kənarına, dəmiryolunun yaxınlığına, daş karxanasına, dəniz sahilinə baxış keçirilmiş, **89 ədəd partlamamış hərbi sursat (PHS)** və **2 ədəd tank əleyhinə mina** zərərsizləşdirilmiş, **29,250 kv.m** ərazi **yerüstü** və **4,860 kv.m** ərazi **yeraltı** yoxlanılmışdır.



Azerbaijan National Agency for Mine Action

260 str., Ibrahimpasha Dadashov, 5th floor, ANAMA, AZ1108, Baku, Azerbaijan

Phone : (+99412) 497-38-51 Fax : (+99412) 497-44-27

E-mail: novbetchi@anama.gov.az Web: www.anama.gov.az

<https://www.facebook.com/anama.anama.180> https://twitter.com/ANAMA_gov_az

OPERATIONAL REPORT

**on emergency clearance operation carried out
by the Agency and the State Border Service
in Azerbaijan Republic, Agstafa region
on the 11th of February 2019**

Information on an unexploded ordnance found in stone quarry located in Jeyranchel valley, Agstafa region has been reported to the Agency by the Ministry of Emergency Situations, Crisis Management Center at 11:34, as well as by the “102” call center of the Ministry of Internal Affairs at 12:08 on the 11th of February 2019.

Based on the information received, the Special Mobile Emergency Response Team of Agency (ANAMA) together with the officers of the State Border Service have been immediately deployed to the area in concern.

Specialists of the Agency together with the officers of the State Border Service have surveyed the above mentioned area on a grazing land. The area has been taken under control and surrounded by the officers of the State Border Service in order to ensure safety of local population. **Four training aviation bombs PS-50 (free from explosive)** have been found as a result of emergency operational clearance works carried out by Agency specialists. Found objects have been transported to the Agency’s central demolition area for further destruction.

In total of **450 sq.m.** area were **surface** cleared and **60 sq.m. deep** cleared around the area, where the objects have been discovered.

NO OTHER HAZARDOUS OBJECTS HAVE BEEN DISCOVERED.



Азербайджанское Национальное Агентство по Борьбе с Минной Опасностью

AZ1108, Азербайджанская Республика, город Баку, ул. Ибрагимпашы Дадашова 260

Телефон : (+99412) 497-38-51 Факс : (+99412) 497-44-27

Электронная почта: novbetchi@anama.gov.az Веб-страница: www.anama.gov.az

 <https://www.facebook.com/anama.anama.180>  https://twitter.com/ANAMA_gov_az

ОПЕРАТИВНАЯ СВОДКА

**о чрезвычайных и безотлагательных мерах, проведенных сотрудниками
Национального Агентства по Борьбе с Минной Опасностью (АНАМА) и
Государственной Пограничной Службы
на территории Агстафинского района
Азербайджанской Республики
11 февраля 2019 года**

11 февраля 2019 года в 11:34 минуты, в Агентство поступила оперативная информация из дежурного Центра по Управлению Кризисными Ситуациями Министерства Чрезвычайных Ситуаций, а также в 12:08 из дежурного центра "102" Министерства Внутренних Дел о факте обнаружения одного неразорвавшегося боеприпаса на территории Джейранчельской степи Агстафинского района.

На основании полученной оперативной информации специалисты Национального Агентства по Борьбе с Минной Опасностью (АНАМА) совместно с сотрудниками Государственной Пограничной Службы были незамедлительно направлены на место происшествия.

Специалисты Агентства совместно с сотрудниками Государственной Пограничной Службы обследовали вышеуказанную территорию на пастбище. С целью обеспечения безопасности местного населения место происшествия было оцеплено пограничниками. В результате проведенных чрезвычайных и безотлагательных оперативно-розыскных мероприятий были обнаружены и транспортированы на центральный полигон Агентства для последующей ликвидации **четыре учебные авиабомбы ПШ-50 (не содержащие взрывчатых веществ)**.

Вокруг обнаруженных авиабомб была **поверхностно** обследована территория в **450 м²**, а также **60 м²** было проверено **глубинно**.

**ДРУГИХ ОПАСНЫХ ВЗРЫВЧАТЫХ ПРЕДМЕТОВ И УСТРОЙСТВ
ОБНАРУЖЕНО НЕ БЫЛО.**





